



Mətləb Ağası

Hər kəsə belədir yəqin. Müyyən yaş dövrünə qədər adama elə galir ki, hər şey, özü də, ətrafdakılar da daimidir, zaman keçəsə də, heç nə dəyişməyəcək, hər şey ol-duğu kimi qalacaq. Buna görə də, məchul gələcək adama maraqlı və əlçatmaz görür-nür. Uşaqsansa, böyükəm isteyirsən, bö-yükələr həsənlə, maraqla baxırsan. Və bir gün böyüürsən, sonra, təbii ki, qocalırsan və bu dəfə isə ötüb keçmiş həyatın arxasında ümidişəcasına baxmalı olursan. Baxırsan və başa düşürsen ki, nahaq tələsirdin. Amma aydınır ki, əlindən heç nə gəlmir...

Nədən emələ gəlir bu? Bəlkə, insan qo-caliqca ölümə yaxınlaşdırıldandır? Bəlkə, elə buna görə insan heç vaxt yaşadığı həyatın ölümlü olması ilə barışır və bu onda bütün ömrü boyu əbədi var olmaq arzusunu (heç olmasa, arzusun) hakim olmasına gətirib çıxır, bunun mümkün olmayacağını başa düşür, ölümunə inanmasa da, bir gün oləcəyini bilir, amma daimi həyatı, var olmanın şiddətli bir ehtirasla arzu-layır. Dünya mədəniyyətlərində, dirlərin-də də bu istəyin ifadəsinə, müxtəlif yollarla təzahürünə hər addımda rast gəlinir, müxtəlif adət-ənənələr, mədəniyyətlər, ədəbiyyatlar bunun göstəricisidir ki, insan heç vaxt ölüri olmayı ilə barışır, barış-maq istəmir...

Kəndimizi qonşu kəndlə birləşdirən bir yol var. Uşaqlıqda buradan o qədər keçib o qonşu kənddə, Xocalıda yaşayan bibim-gilə getmişəm ki... Ancaq bu yaxınlarda yenə də, o yolla keçib gedəndə, birdən fikir verib gördüm ki, sən demə, Salyan-Nef-tçala asfalt yolu bu kənd yolunun lap ya-xınlığından keçirmiş, heç beş yüz metr uzaqlıqda da deyilmiş. Bəs necə olmuşdu ki, mən bu uzun illər boyu bunu görmə-mışdım? Burada həm də uşaqlıqda o qədər mal-qara otarmışdım ki... Ancaq yenə də, o yolun bu qədər yaxınlıqdan keçməsi heç vaxt diqqətimi çəkməyib. Elə bilmisəm ki, o yol çox-çox uzaqlardan keçir, gərək bir xeyli gedəsən ki, o yola çatasan.

Necə olub? Yəqin ki, bu sualın cavabı elə yuxarıdakı abzaların içindədir. Uşaqlıqda hər şey insana uzaq, heç vaxt çatma-yacağı məsafədə görünür. Ancaq sonra bir gün aydın olur ki, o əlçatmaz bildiyi uzaqlıq sən demə, elə burada, yaxınlarda, bur-nunun ucunda imiş. Çox yox. Beş yüz metrlik uzaqlıqda.

Bu günlərdə baxdıǵım, National Geographic Channelin çəkdiyi "Kainatın sərhədinə yolculuq" adlı sənədli filmdə deyilir ki, bizim Yer planeti kainatda qum dənə-sindən də xırdadır. Lakin National Geographic Channelin bu iddiasına şübhəylə yanaşmaq olar. Hər halda, mən elə yanaşram. Nədən ki, ölçüsü haqqında heç bir anlayışımızın olmadığı kainat bəlkə qum dənəsindən də kiçikdir və yaxud bu ölçü-zaman anlaşılmazlığında hər hansı müqa-yışə üçün qum dənəsi, meyvə çeyirdəyi,

futbol topu ölçülərindən danışmaq belə yersiz görünmürmü? Filmin iddia etdiyi ki-mi, əgər kainatın sərhədi varsa, onda bu sərhədin mövcudluğu hara qədərdir? Kainat bizim bildiyimiz, anladığımız bir məkan ölçüsündədirmi ki, onun da bir sərhədi olsun?

P.Merimenin "Tamanqo" povestini oxuyanlar bilir. Müstsna gücü, ağla, baş-qalarını öz arxasında aparmaq qabiliyyəti-nə, möhkəm xarakterə malik olan Tamanqo tamahı ucbatından öz zənci həmvətənlərini qul alverisi, "Esperans" ikidorlu yelkənlə gəmisinin kapitanı fransız Löduya dəyər-dəyməzinə satır, lakin sonradan iş elə gətirir ki, özü də satdıqları zəncilərlə eyni taleyi paylaşmalıdır və Lödunun "Esperans"ının göyərtəsinə düşür. Bu dəfə də yalnız özünü, öz mənafelerini düşünen Tamanqo xilas olmaqdan ötrü, satılmaq üçün aparılan qulları gəmidə üsyana təhrik edir və bu dəfə könüllü Tamanqonun arxa-sında gedən zəncilər Lödu başda olmaqla, briqin ekipajını bütbütinə öldürüb gəmidə-ki hakimiyəti elə keçirirler. Lakin indi hamısına aydın olur ki, zənciləri satılmaqdan, bir qarın çörəyə işləməkdən də betər bir gələcək gözlöyir (bilmirəm, "azadlıq hər şəydən üstündür, azad olmək qul kimi yaşamaqdən min dəfə əzfəldir, filan") kimi şəurlər burada bir işə yarayırmı?), belə ki, bu qullardan heç biri bu fransız gəmisini

bu adam bizim eradan əvvəl 356-ci ildə dünyanın yeddi möcüzəsindən biri kimi tanınan, Efesdə yerləşən Artemida (Diana) məbədini yandırır ki, adı tarixə düşsün, in-sanların yaddaşında həmişə yaşasın, səhrətlənsin və deməli, bununla bir növ ölümsüzlük qazanmaq istəyi reallaşın.

Reallaşır da. Elə, ya belə. Necə də olsa, biz bu gün Herostrati xatırlayıraq və onun istədiyi də elə bu deyildimi? Lakin, düzdür, bəzi tarixi mənbələr həm də bunu da iddia edirlər ki, əslində heç də belə olmayıb, yə-ni, məsələ çoxumuzun bildiyimiz o məşhur əhvalatdakı kimi deyil.

Bələ ki, Artemida məbədinin dələduz və tamahkar kahinləri xalqın məbədə ver-diyi var -dövləti öz mənafələri, ciblərinin xeyri üçün xərcləyiblər, ancaq bir gün işin üstünün açılıcagından qorxduqlarına görə məbədi yandırıb bunu günahsız Efesli gənc Herostratin boynuna atıblar... Ola bilar...

Bir başqası da, ayrı cür ölümsüzlük qazanmaq istəyib ki, bunun haqqında da ya-zum.

Tarixçi və səyyah yaziçı, britaniyalı Con Men özünün məşhur "Çingiz xan" adlı tarixi romanında bu böyük fatehin həyati, döyüşləri, arzuları və ölümü haqqında ətraflı dənişib. Düzdür, öyrəşdiyimiz tarixi romanlardan fərqli olaraq kitabın dili çə-tin oxunur, bu da yəqin ki, görünür, müəllifin daha çox tarixi faktlara is-

Kainatın sərhədləri və yaxud Çingiz xanın ölümsüzlük arzusu

idarə etməyi bacarmır, buna görə də, yenə də Tamanqonun təhribi ilə ağılsızcasına gəmidəki qayıqlara doluşub ucsuz-bucaq-sız okeanda xilas olmağa can atır, ancaq indi də okeanda məhv olacaqlarını görüb yenidən gəmiyə qayıdırılar. Əlbəttə ki, Tamanqonun bu avanturası zamanı da çoxlu ölenlər olur.

Sonra da achiq və susuzluqdan hami bir-bir ölü: "Bir neçə gündən sonra "Es-perans" gəmisindəki keçmiş heyətdən Tamanqo ilə Aişədən başqa heç kim qalmamışdır". Daha sonra Aişə də ölü, axıra tək qalmış Tamanqonu bir ingilis gəmisi xilas edir. Məhz ingilislərin fransızlarla düşmən olmaları qiyamçı Tamanqonu asılmaqdən xilas edir, çünki Lödu və ekipajı fransız idi, biz artıq bunu bilirik. Nəhayətdə, hər-bi orkestrdə simbalçalan (zərb çalğı aləti) olan Tamanqonu çox içmək və sətəlcəm öldürür. İbrətamız əhvalatdır.

Yeri gəlmışkən, 1960-cı ildə "Azerbaijanfilm"də Prosper Merimenin "Matteo Falkone" adlı novelləsi əsasında qısametrajlı film də çəkilib ki, baş rolda da rəhmətli Nodar Şaşiqoğlu oynayıb.

Deməli, insanın bacarığından və xarakterindən dənişiriz.

Bir də, yuxarıda dediyim kimi, insanın ölümsüzlük, daima var olmaq, bu mümkün olmadıqca isə, həmişə xatırlanmaq, yadda qalmalıq arzusu var.

Buna assosiativ olaraq, çoxumuzun bildiyi bir əhvalatı burda yazmadan əvvəl, maraqlı üçün deyim ki, sən demə, dün-ya tarixində adı bilinən ilk terrorçu həmin yazacağım əhvalatın baş qəhrəmanı Efesli Herostrat hesab olunur. Onun bu yönüm-dən dünya tarixinin ilki olmasını bu yaxınlıda öyrənib bilmışəm. Yəni tarixdə terrorcu adını ilk dəfə ona yaraşdırmışlar.


Ümumilikdə isə, Herostratla bağlı əh-valatı çoxdan oxumuşam. Herostratla bağlı həmin o məşhur əhvalatda deyilir ki,

Lakin, 10 min kilometrlik məsafədən, 4 illik yolculuqdan sonra Çingiz xanla görü-şən (bu vaxt Çingiz xanın 62, Tsyançunun 73 yaşının olduğu deyilir) Tsyançundan uzun ömr üçün ona dərman gətirib-gətir-məməsini soruşan imperator, müdrik qo-cadan "məndə həyati qorumaq üçün dər-man var, ancaq onu uzatmaq üçün yox-dur" cavabını eşitməli olur və bu səbədən görüş məyusluqla qurtarır.

Onda, həyatını uzatmağa nail ola bil-mayan Çingiz xanın, heç olmasa, öləndən sonra, məzarının olduğu yeri gizlətməklə, bununla özünə bir növ ölümsüzlük qazanmaq istəməyi təbii görünmürmü? Belə olub. Mən məhz belə olmasına inanıram.

Görünən, ortada olan bir qəbrin olması, insanların Çingiz xanın familyini, ölümlüyüyüñü xatırlatmayacaqdımı? Əlbəttə, xatır-ladacaqdı. Qəbir yoxdur və Çingiz xan ölümsüzdür, məkansızdır, göylərə çəkilib. Imperator öz ölümüne sərr qatmaqla özünü təkə zəmanının insanları yox, gələcək nə-sillər üçün də ölümsüz saxlayacağındı düşünüb, qoy gələcəkdə də insanlar elə fikirləş-sinlər ki, Çingiz xan ölməyib, bir gün qayıda və yenidən onlar üzərində hökmranlığı-na doğru at çapa bilər.

Çingiz xan haqqında uydurulmuş



tinad etməsindən, çoxlu arxiv mate-rialılarından faydalananlarından, əsər-dəki bədiiliyin də bu arxiv faktlarının kölgəsində itib-batmasından irəli gəlir. Kitabi oxuyanda fikirləşirən ki, müəllifi, Koreya yarımadasından Macaristana qədər uzanan nəhəng imperiyadan, bu imperiyanın qurulmasını şərtləndirən əzəmətli döyüş-lərdən, ziddiyətli şəxsiyyətlərdən, qarmaqarış hadisələrdən daha çox məhz Çingiz xanın qəbrinin harada olması maraqlandırır.

Lakin nə qədər araşdırısa da, təx-minen 500 səhifəlik kitabda belə, müəllif bu suala dəqiq cavab verə bilmir, baxmayaraq ki, Çingiz xanın adı keçən coğrafi yerlərdə özü şəxson olub qarış-qarış gəzərkəb sənədən cavab axtarır. Doğrudan da, maraqlı məsələdir. Çingiz xanın qəbri harada yerləşir, necə olub? Əgər imperatorun qəbrini bu gün də heç cür tapmaq mümkün deyilsə və bu yüzillik-lər boyu heç cür mümkün olmayıbsa, bu mübhəmlik Çingiz xanın öz istəyi ilə olma-yıbmı, yəni məzarının yerinin heç kimin bilməməsini böyük xan özü istəməyib?

Bunu Çingiz xanın ölümsüzlük arzusu ilə bağlamaq olar mı?

Başqa cür olmağını fikirləşə bilmirəm...

Con Men özü də kitabında təsdiq edir ki, böyük hökmdar Çingiz, bir daosizm tə-riqəti olan "Tsyançen" ("Tam kamillik") təriqətinin başçısı, müdrik qoca Tsyançunu (qocanın bu adı "Əbədi bahar" mən-səsini verir) elə-bələ, boş yerə axtarır gərüşə dəvət etmirdi, ondan ölümsüzlüyün, heç olmasa uzun ömürlülüyün sərrini öyrənmək istəyirdi. Təriqətin məşhurluğunun və Çingiz xanın diqqətini də cəlb etməsinin səbəbi məhz onun insan ömrünü uzatmaq ideyasını özünün əsas fəaliyyətinə daxil etməsi deyildi, bəs nədə idi?

monqol nağıllarından birində əbəs yərə deyilmir ki, "Çingiz xan haradadır? O ölü-məyib... ağır yaralanmış Çingiz xan yuxuya gedir və bir daha oyanır. Məgər mü-qəddəs Çingiz özünü sağalda bilməz?! Bir gün o sağalanda ayılacaq və öz xalqını xi-las edəcək."

Yəqin elə bunun nəticəsidir ki, bu gün Monqolustanda Çingiz xanı müqəddəs ruh hesab edirlər. Ruh isə əlbəttə, ölməzdir. Deməli, Çingiz xan öz məqsədində nail olub, özünü başqaları üçün ölümsüzləşdirə bilib.

Ancaq mən başqa cür fikirləşirəm.

Ölümsüzlük insanın xarakterindən ya-ranan istəklərində və əməllərindədir.

Baxır ki, o nə düşünür və nə edir...

Baxmayaraq ki, fransız yazıçı André Moruanın təbirincə desək, insanın xarak-teri elə bir şeydir ki, onu dayışmak müm-kün deyil, ancaq ona təsir etmək mümkün-dür, lakin bu təsiretmə də nəticəsiz olur, yəni insan onu başqa cür olmağa məcbur edən həmin şərait dəyişdikdən sonra yenə də öz əvvəlki xarakterinə qayıdır.

Vəssalam.